

# Vətən mənə oğul dedi!..

## Qan yaddaşı



besi-Vətən müharibəsi üçün o hadisələr özet oldu. Sərkərdə və ordu, xalqın birliyi ilə zəfər qazanıldı. Bu zəfərin qazanılmasında polad əqidəli general, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun, o iğtişaşın qurbanlarının arasında ağır yaralanaraq yenidən həyata qayıdan Təbriz Kərimovun da müstəsna rolu vardır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimize sağlam ömür bəxş etsin!

Zəfər bayramı vətən oğullarının hünəri, igidliyi ilə qazanıldı. Bu hünərlər bir dəmir yumruqda birləşərək düşməne endirildi. 2020-ci ilin iyul iğtişaşları müharibənin başlanmasına; tarıma çəkilməmiş "səbrlərin daşmasına" zəmin yaratdı. Düşmənin xainliyi, Polad Həşimov, İlqar Mirzəyev və bir çox qəhrəman vətən oğullarının xaincəsinə öldürülməsi gənclərimizin mənfur düşməne nifrətini artırdı; müharibənin labüdlüyünü alovlandırdı.

2020-ci ilin 27 sentyabrında qisas müharibəsi



## Sükutlara nəfəs olub...

O bir oğul, bir oğul ki, baxışları üfşüqlərin tərs üzünü oxuyardı. Baxışlardan oxunardı xarakteri... Bərkliyi də, sərtliyi də mərdliyinə təslim idi. Arzuları, diləkləri bu qütbədən o qütbə aparırdı dinləyəni... Yol gəndə deyərdin ki, günəşəcn gəndəkədi; həm də necə?! Öz qəlbini tufanında! Həyatda gördüyü, insanlıqdan kənar olan, vicdanına sığışmayan nələr varsa itirərdi, əridərdi üreyinin vulkanında! Bilirsiniz insanlara hansı prizmadan yanaşardı? İnsanların insanlığın aynasında birgə olması, həyat dənizində birgə avar çəkəməsi onun beynini çulğalayan ən başlıca motiv idi. Düşünərdi ki, tənhaləşən ağacların həmişə qəfil sınımaq qorxusu var... İnsanların birgəliyi daha çox nikbinlik yaradar. O nikbinlikse ömürlərə sevinc işığı bəxş edər, həyatı rəngarəngləşdirər. Arzularda toplumunun həyata keç-

məsi üçün maneələri azaldar. Axı harda həyat başlanırsa, canlılara ölüm də bağışlanır; harda ölüm başlanırsa həyat da bağışlanır. Bu, həyatın məlum fəlsəfəsi. Və insanlar bunun diqqətinə yetərək öz həyatlarının mənə çalarlarına diqqət etməli. Axı daş, torpaq, su bulud olmaq üçün yaranar, ağaclarla kiçik bitkilərdən yaranar! İnsanlarınsa həyatında gedər gəlməzi var... Bu bir həyat qanunu! Bu qanun dəyişməz. Bu qanunlarda dəyişiklik etmək olsaydı, insanlar bilirsiniz nələr edərdi? - Gələr - getməz, ölər - itməz, itər - ölməzliyi! Ancaq mümkündürmü?! İnsanlar qadimi bu qanunları dəyişməyə?! Qadir! Ancaq kimlər?

- Şəhidlər! Bu dünyanı hər şəhid ömrü təzələr! Ürəklərdə bərq vuran arzular şəhid ölümlə tamamlanar,

(Ardı 6-cı səhifədə).

Yaşanılan hər ömür öz mənə çalarına görə bir dastan, bir əsər. Hansısa ürəklərə yol taparaq oxunar, hansısa gurultulu və qısa bir reklama bənzər. Bəzən də ani bir epizod kimi görsənər, itər, bəzən

## Mənim Vətən övladlarım

göy üzündəki günəşin şəfəqlərini Azərbaycana səpələdi. Bu-"Vətən mənə oğul deyir!.." -düşüncəsi ilə si-

nin yağmalanmasının qarşısını alınması, qaçqın və məcburi köçkün ailələrinin öz doğma elinə, oba-



isə heç olub-olmaması belə seziməz... Yaşadığı ömür çərçivəsində adını öz əməli və fərqli yaşam terzi




Kapitan Müşfiq Paşayev.

ilə yazanların izi bir neçə nəsillə, həttə tarixləşərək qalar, başqa ömürlərə örnək olar. Tarixin salnamə arxivində adlar əməllərin rəngi ilə qeyd olunar. Kimininki qızılı, kimininki qırmızı, kimininki isə qara xətlə yazılır. Həmçinin həyatda baş verən hadisələr insan ömürlərini, onların kimliyini üzə çıxarar, qadir olduğu gücü bəyan edər.

Mənim vətən övladlarım kimi... Onları tarixi köklərinə istinadən hamı tanıyır. I Qarabağ müharibəsində torpaqlarımızın 20 faizi xaincəsinə - həm daxili çəkişmələrin, həm də bundan istifadə edən mənfur düşmənlərin xain niyyətləri sayəsində işğal olundu. Əlbəttə bu tarixi qəhrəmanlarımızın adına kölgə salmışdı. 2020-ci ilin sentyabrında başlanan 44 günlük qisas müharibəsinin zəfər qazanması isə sanki

laha sarılan igidlərimizin tarixi yenidən yazmasının işığı idi. Müharibədə qan tökülməyə qələbə olması da mümkün deyil. Vətən fədailəri ölümün gözüne dik baxaraq döyüşlərə gərdildilər, 30 ilin mənəvi əzablarının qisasını almaq üçün düşməne aman vermirdilər. Bu döyüş əzmi məhz general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun şəhidliyi ilə başladı. Azərbaycanlı gənclər könüllü olaraq orduya yazılır, şəhidlərin qanının qisasını almaq üçün silaha sarılmağın vaxtı olduğunu israrla deyirdilər. Uzaqgörən və güclü siyasətçi olan Azərbaycan Prezidenti İlham Əliyevin



Tural Şirinov.

fərmanı ilə 27 sentyabr 2020-ci ildə qisas müharibəsi başlandı...

Bu müharibədə Qəbələdən 37 döyüşçü şəhadətə qovuşdu, 2 nəfər əslən qəbəleli gənc şəhid olaraq biri Bakıda, biri isə Mingəçevir şəhərində dəfn olundu. 1 şəhidimiz isə 2022-ci ilin 13 sentyabr iğtişaşlarının qurbanı oldu.

Onlarla oğullar öz sağlamlıqlarını itirdilər, qazi oldular. Onlar vətən uğrunda döyüşdülər, onlara vətən oğul dedi!...

Döyüşən igidlərimiz nə qədər ağır psixoloji sarsıntı keçirsə də bir amal-vətənimizin, torpaqlarımızın yağı tapdağından azad olunması və respublikamızın sərvətinin, varidatı-

sına qayıtması arzusu uğrunda döyüşdülər. Zəfərimizin hər anında igidlərimizin torpağa səpələnmiş qanı var, sağlamlığını itirmiş psixoloji sarsıntılar keçirmiş canı var!... Qazilərimize hələ də həkimlərlə xəstəxanalarda sıx ünsiyyətdə. Ancaq onların sarsılmaz inamı var, inadı var-Azərbaycanın bütövlüyü, xalqımızın firavanlığı-düşüncə və əqidələrinin başlıca mövzularıdır. Vətən uğrunda döyüşən hər kəs hər bir vətəndaşın can və qan yaddaşında! Tarixi yenidən yazan igidlərimiz-şəhid, qazi və veteranlar xalqın ən böyük ənənəvi sərvəti, gücü, birliyi.

Məkanınız cənnət olsun şəhadətə qovuşan oğullar! Əbədiyyət və ölümsüzlük yolcuları!

Allah sizlərə sağlam ömür versin, səbr və dözümlü versin qazilər-qan yaddaşının canlı şahidləri, şə-



Maqsud Əliyev.

hidliyin şahidləri!

Mübarizə əzminiz, xalqına vətəninə sevginiz, sarsılmaz əqidəniz var olsun hərbiçilərimiz və əlinə silah alıb döyüşən döyüşçülərimiz! Bu torpaq sizlərlə Vətənleşir!

Axı siz Vətən oğullarınsınız!

BİBİXANIM.

**Qəzəbi köklənib dağın, daşın da, Analar ağlayır dağın başında... Analar ağlayır çöldə, düzəndə Övlad acısının dərdi üzəndə.**

**Ana acısı**

O anaları, o ataları görmü zirvələrin ucalığı?! Görürlər ki, lal olurlar, heyretindən lal olurlar. Nəfəs çəkib qışqıran od-ocağı gördükcə, odunsuz, kömürsüz, benzinsiz-kibritsiz yanan ürəkləri, cismən yanar bu insanları gördükcə zirvələr düşünür ki, bax indicə, indicə göymü yeri udacaq, yermi göyü udacaq?! Buludlar da üfşüqdə qaşları çatıl-

## Eyni titullular

miş halda... qəm heyreti, heyretde qəmi oyadır... şəhid valideynləri olan yerdə...

Evinə sığmaz onlar... Evin hər bucağı, evin hər kərpici, hər daşı övladının şəklinə bürünər sanki, hər şəklə də bir söhbəti nəql edər. Övladının həqiqi söhbətini dinləmək üçün evdən çıxar, üreyinin ağrısıyla, dərdi ilə çöl-biyaban axtarar, övladının sorağıyla dağ

başına çıxarlar ki, zirvələrə yaxın olalar!

Üreyin dərddi hayqırtısından, feryadından düzəndəki qoyun-quzu çaşqınlaşar, çağlayan su hüznləşər, külək kimi isə axtarırmış kimi özünü o üzə, bu üzə çırpar. Günəş onların baxışlarından qaçaraq dağların arxasında gizlənər. Duman isə boğula-boğula günəşi axtarar, qara rəngə boyanar. Qapqa-

ra qaralar hər tərəf-çünki şəhidlərin doğmaları onların izində, axtarışında.

Şəhidlərin əzizlərinin göz sferasında iki rəng daimi məskunlaşar - qara-qırmızı. Ətrafda təbiətin bütün gözəllikləri bu rəngə bürünər sanki. Onlar hansı tərəfə dönsə bu rənglər hakim olar. Oxuduğu kitablar da, yazdığı sətirlər də bu rəngdə. Güllər də bu rənglərtək bəzənərlər-qara mermərli baş və sinə daşları al-qırmızı güllərdən "bəzək seçər" örtüklərinə-ilin bütün fəsillərində. Onlara

(Ardı 6-cı səhifədə).